

UOT 37.013.31

*Sevinc Sərdar qızı Əliyeva
pedagogika üzrə fəlsəfə doktoru
Bakı Dövlət Universiteti*

05

"FƏNLƏRARASI SAHƏ" ANLAYIŞININ METODOLOJİ ASPEKTLƏRİ

*Севиндж Сардар гызы Алиева
доктор философии по педагогике
Бакинский Государственный Университет*

МЕТОДОЛОГИЧЕСКИЕ АСПЕКТЫ СПОРНОГО ПОНЯТИЯ В ПЕДАГОГИЧЕСКОЙ НАУКЕ

*Sevindj Sardar Alieva
doctor of philosophy in pedagogy
Bakinsky State University*

METHODOLOGICAL ASPECTS OF THE CONTROVERSIAL CONCEPT IN PEDAGOGICAL SCIENCE

Xülasə: Mübahisə obyekti olan anlayışın normativ olduğunu iddia etmək o qədər də düzgün olmazdı. Belə hallarda yalnız, demək olar ki, mübahisəlilik bir neçə qənaatın nəzərə alınmasının müqəddəmə şərtlidir. Eyni zamanda, bu kifayət etmir. Ona görə ki, bəzi normaları xüsusi meyarları təyin etmək yolu ilə tapmaq olur. Digər tərəfdən, burada tarixi və mədəni dəyişikliyi məruz qalan fikirləri əsas anlayış kimi görtürmək olmaz. Yaxud bu anlayış bir o qədər düzgün tətbiq olunmayıb. Bu cür empirik və təsadüfi iddiyalar adıçə mübahisəlilik sahəsi ilə bağlıdır. Pedaqoji nöqtəyi-nəzərdən fənlərarası təlimin en böyük üstünlükleri müzakirələrdə iştirakı ilə eyni mövzuya müxtəlif yanaşmaya kəsiyindən qiymətləndirmək imkanıdır. Bu zaman müxtəlif təlim metodları üçün geniş fırsat yaranır, nəticədə sağlıqların koqnitiv bacarıqlarının formallaşması üçün zəruri şərait yaradılır. Beləliklə, mübahisəli olan anlayışlar öz təbiətinə müəyyən mənada zidd olan hadisəyə, yəni yeniliyə, tədqiqat perspektivlərinə yol açır.

Açar sözlər: tədris prosesi, elmi paradigmalar, fənn və elm sahələri, fənlərarası sahə

Резюме: Было бы неправильно утверждать, что понятие спорности является нормативным. В таких случаях речь идет лишь о том, что спорность здесь есть условие для рассмотрения одного или нескольких вариантов суждений. В то же время этого недостаточно. Потому что некоторые из норм можно найти, лишь установив конкретные критерии. С другой стороны, в основу этого не следует кладь понимание того, что понятие это подвержено историческому и культурному разнообразию. Или это понятие не было применено правильно. Подобные эмпирические и случайные обвинения просто связаны со спорной областью. С педагогической точки зрения основным преимуществом междисциплинарного обучения является способность оценивать одну и ту же тему через разные подходы через участие в дискуссиях. В это время появляется отличная возможность для разных методов обучения, что создает необходимые условия для формирования когнитивных навыков учащихся. Таким образом, спорные понятия приводят к явлению, которое противоречит его природе, то есть инновациям и перспективам исследований.

Ключевые слова: учебный процесс, научные парадигмы, предметная и научная области, межпредметная сфера

Summary: It would be wrong to say that the concept of controversy is normative. The controversy may only be a condition for considering one or more variants of judgments. At the same time, this is not enough. Because some of the norms can be found only by setting the specific criteria. On the other hand, this

understanding should not be based on the notion that this concept is subject to the historical and cultural diversity. Otherwise it would mean that this concept was not applied correctly. Similar empirical and accidental accusations are related to the disputed concept. From a pedagogical point of view, the main advantage of the interdisciplinary learning is the ability to evaluate the same topic through different approaches in the course of participation in discussions. At this time, there is an excellent opportunity for the application of the different teaching methods, which creates the necessary conditions for the formation of the cognitive skills of students. Thus, controversial concepts lead to a phenomenon that contradicts its nature, which are innovations and research perspectives.

Key words: educational process, scientific paradigms, subject and scientific field, interdisciplinary sphere

Problemə giriş. "Fənlərarası sahə" anlayışının konseptual təhlili

Bu məqalənin məqsədi fəlsəfə və elmin metodologiyasında *fənlərəsət sahə* anlayışının məhiyyətinin aşkar edilməsidir. Bəzən alımlar iddia edirlər ki, *fənlərəsət sahə* anlayışının müəyyənəcidi ünsürü integrasiyadır. Eyni zamanda digərləri burada konseptual və empirik maneleri göstərirələr. Bir də ki, gümən edilir ki, *fənlərəsət sahə* anlayışı mübahisəli bir sahədir [1, s. 25; 32-33]. Baş *fənlərəsət sahə* və *integrasiya* anlayışları arasında əlaqələr fərqli ya-naşmaların xarakterini necə müəyyən etmək olar? Qeyd olunmalıdır ki, *fənlərəsət sahə* və integrasiya barədə aparılan disputun kökləri bizi uzaq keçmişə aparır və bu gün də nəzəri və metodoloji müzakirələrdə öz əksini təpir.

Mübahiseli anlayışı özü-özlündə ham normativ standartları, ham da onun düzgün tətbiqində tədqiqatçılardan mübahisələr və mövqelərini bildirir. İlk dəfə olaraq bu qəbilden olan anlayışları Uilyam Qelli "mübəhisili" ya da ki, "mübəhisili olan" kimi qiymətləndirilmişdir. Elmada normativ anlayışlar cəxdur. Bunların anonasi qəbul edilməsi mübahisə obyektlərinən uzaqdır. Ənənəyə sadıq olınan tədqiqatçılar "mübəhisili" adlanan anlayışa qarşı olduqca həssasdırlar. Bu tədqiqatçılar bəslən anlayışlarını tətbiq edilməsinə addan normativliklə bağlı mübahisələrdə iştirak etmək istəmirlər (2).

Öşlünde müasir debatlarda "fənlərarası" anlayışının mahiyəti ətrafında gedən mübahisələr elə bı istiqamətdə gedir. "Fənlərarası olmaq" nə deməkdir? O cümləndə, təhlis elmləri sahəsində. Tədqiqatçılar mübahisəli anlayışının konseptual təhlilində iki mərhəlonu forqladırlar:

edilir ve müəyyən olunur). Bu zaman burada həmin anlayışların normativliyi öyrənilir.

2) Bu mərhələdə anlayışların dəyəri qiymətləndirilir. Buraya na daxilidir? Hesab olunur, normativ anlayışlar strafində mübahisələr kriterial (yəni konkret) anlayışlar ilə (məsalən, kitab, stul) müdafiə etmiş olmur (3). Belə halda konsensus kifayət edir ki, bù cür meyarları düzgün tətbiqin və isbatın minimal məyərləri qəbul olunsun. Bəzən burada yanlışlıqlar və sohvlarıñ izahını vermek olur. Əgər anlayışın mahiyəti bütün elmi birləşk tərəfindən qəbul olunubsa, bù cür mübahisələr həmin anlayışları “kökündə” vurur, yəni as rast galinan tətbiq olunma halları işkifayətlənmir.

Əgər "düzgün tətbiqolunma" adlanan məyalar sözü olduğunu ehtimalı varsa, unutmaq ki, bu bir ehtimaldır. Bütövlükde belə hallarda normativliyiş aid mübahisələri konseptual təhlil müstəvisiindən ayırmalı düzgün olmaz. Şübhəsiz mübahisə obyekti olan anlayışın normativ olduğunu iddia etmək o qadardır düzgün olmazdı. Belə hallarda yalnız demək olar ki, mübahisəlliğ buraya bir və ya bir neçə qanadların nozara alınmasının müqəddəm şörtidir. Eyni zamanda bu kifayat etmirdi. Ona görə ki, bəzi normaları xüsusi meyarları təyin etmək yolu ilə tapmaq olur. Digər tərəfdənburda ssas kimti bəziklərini də götürmək olmaz ki, anlaysı təxrixi və mödəniyyəti dayanıksız moruz qalı (4). Yaxud bu anlaysı bir o qadardır düzgün tətbiq olunmayıb. Bu cür empirik və sosialidilliər adıçca mübahisəlilikəsası ilə başlıdır.

Ümumiyyetle, anlayışın mübahiseli olub-olmaması barədə fikir yürütmək həmin mübahisəyi obyekti olan anlayışın barədə yekun rəyin və yaxud qənaatın olmamasına dalğalıdır. Nəhayət, anlayışının predmet sahəsində bəzi xüsusiyyətlərin istifadəsində böyük şübhələr yaranırdı zamanı, bu anlayışın mübahiseli olduğunu göstərən

“Fenlerarası sahə” anlayışının metodoloji aspektləri

mək olar. digər tərəfdən bu anlayışın "mahiyyətinin" mübahisəli olmaq faktı heç da demək deyil ki, burada yaranmış faktı müxtəlifliyi aradıqaldırımlı bilməz. Bu prosesin faydalı cəhətləri də var. Bir tərəfdən anlaysın məzmunu və mahiyyətini bərabər mübahisələrin işin əsl mahiyyətinin olduğunu üçün rəqib paradiqmaların və tətbiqolunun mayərrəyin təyin edə bilər. Digər tərəfdən mübahisəlinin özü əsasında anlaysın el bir mahiyyəti yaridir ki, özü-özüyündən mübahisəlidir (5).

“Mübahiseli” anlayışın düzgün tətbiq edilməsi meyarları.

Tədqiqatçılardan biri, Konomilli bəyar edir ki, anlayış belə hallarda mübahisəli olbilər:

1. Əgər burada qiymət vermə var. Aydındır ki, anlayış vasitəsilə təsvir edilən hadisələrin görünüşü əvvəlcədən müxtəlif tərzdə qiymətləndirilir.

2. Əgər ümumiyyətlə təsvir olunan hadisə və yaxud proseslər daxilən mürəkkəb xarakterlidir. Burada göstərilən xüsusiyyətlər mənaların müxtəlif ölçülərinə (hətta fərqli və yaxud ziadə diyyətləri olanlar) aid olduğu üçün forqların və mbahısa təqribən zəmin yaradır (məsələn, "qimiz", "vasıl" v.s.).

3. Öğar hamîn anlayışın tâbiq edilmemesi meyârları (ümumi ya mübahîsi olmasi ehâzî miyyâtî deyil) nisbatan rahat ve sörbâstdır. Sonda hatta ümumi meyârların izahında müxtâlîlik müşâhîda olunur. Özü de belâ müxtâlîlik istâşî, istârâda yeni, gözlonlîmzô hallâda varan.

Belalikle, istenilen anlayışı mübahiseli açıdan lafçılarla tartışmak, onların anlayışını değiştirmek için bir strateji olabilir. Bu, anlayışın normal hali olan a) normal, b) daxili mürakkab, c) düzgün tabbi olumsuzları, masi üçün bunun sabit minimal meyarları olmasına (6).

Bir misala müracat edək. "Fənlərəsən" anlayış, bir neçə başlıca keyfiyyətləri ve "ya xitəsiyiyətləri özündə birləşdirir. Bu keyfiyyətlər öz formə və məzmununa görə fərqlidir. Belə qənaata gələmkənər kimi, "paradigmə" anlayışının təsviri özüne daxil etdiyi keyfiyyətləndən, bir cəmi həmin anlayış ətrafında hamı tərəfindən qəbul olunmuş qaydalar üzrə aparılan mübahisələrdən, konar olmaz və konar deyil. İlkinci şərt mübahisələrə solan anlayışın daxili mürskəkkə olması ilə bağlıdır. Səda anlavışlarından faroli olaraq, mürskəkkə olmaq.

anlayışlar bir çox mənaları və cəhətləri əhatə edir. Bununla əlaqədar mübahisli anlayışın üçəsə tarifin qeyd edək: nəticə, sual və dəyərlər (mənalar). Ümumiyyətə, anlaysız bir növ nəticədir? Nohayat, "dəyərlər baxımından həmin nəticə ce neca osaslandırılmışdır?" - sualına cavab axıtmaraq çalışmalıyıq.

Burada hansı çatınlıklar meydana gelir? Ösas çatınlık odu ki, ümumi anlayışın bir çokmeyevara ve prinsiplerə bölünür ki, onları məzmunu özü də bir çox mübahisələr doğurur. Mübahisəli anlayışın üçüncü, sonuncu meyəri homin anlayışının düzgün tətbiqində vahid, sabit dayışılmaz meyərlərin olmamasıdır. Deməli, sahənin asası, dayışılmaz meyərlər yoxdursa, bunları bir hərinin tətbiqolununa halalarını şübhə altına almaqla olar, buna görə da anlayışın asası meyərləri ətrafında yaranan hər bir şübhə ya yaxud mübahisəyə qarşı çıxməq olur. Qeyd olunmalıdır ki, anlayışın asası meyərləri ətrafında da mübahisə yaranara bilsər. Bununla belə paradigmə anlayışı ətrafında aparılan müzakirələri (onu asası meyərlərinin nözarda tuturraq) adıca anlaşılmışlıq yaxud konseptual hərc-mərclilik əsasında izah etmək düzgün deyil.

Mübahisə tarşları (yəni paradigmalarla
bölgüsə bilərlər). Tədricən həmin yanşamalarla
formativ elə dayisidirmək olar ki, natiadən həmin
anlayışla bağlı yəni konsepsiya formalasın
bilər. Paradigmənin bu yolla da dayışması elə
onu izah edir ki, mübahisili anlaysıçını
lətiblər. Mütəzakirə obyekti yaxud qısqı nöqtəsi nedən
ola bilər. Beləliklə, belə bir qonaqat galınır ola
ki, mübahisili anlaysıç, bir tarşdan, adı bir had
sonin xüsusiyyətlərini təyin edə bilir, digər
tarşdan isə bunların mahiyyəti üzrə qonaqları
da fikirləri şübhə altına alaraq yenidən nəzərdə
keçirə bilər. Bu yol ilə mütəzakirə yeni paradigmə
yanvaranmışlığı ilə natiçələşə bilər.

Mübahiseli anlayış üzerinde kurulan konuların sepsişalar ve nəzəriyyələrin plurálizmına əsasən daimi inkişafda olan elm dünyasında mühlüm nüfuz oynaya bilər. Belə uyğun adaptasiyaya səbəb olaraq yeni reallığı daha somarlı statusunu axıtarı, ifzə debatları stimulişasdırı bilər (7).

"Fonlularası væziyyət" anlayışının mütlif formaları, tətbiq olunma meyvəları, fonlularası væziyyətlərin tipologiyası problematikə elmİ adlı bıyyutda necə öyrənilir?

Elmi ədəbiyyatda "fənlərarası vəziyyət" anlayışı sözün hərəkəti, həm də genis manalılıqda istifadə oluna bilər. Dar manada bu söz birləşmişsi iki, artıq mövcud olan fənlər arasında yerləşə biləcək yeni fənnin yaradılması prosesini bildirir. Son illərdə bu fənlərarası tədqiqatların bəziləri bir çox fənlərin qoşlaşdırılmasına təsdiq etmişdir: sosial psixologiya, biofizika, psixonövistik, hüquq sosiologiyası, mədəniyyətşünaslıq vs.

Bəs hallarda fənlərarası vəziyyət çox vaxt digər, qeyri yaşımlaşdırılmış (yəni tədqiqatlarında) və yenisi sahəlrin formallaşdırılmışında terminoloji baxımından fərqlənləri: çoxfənlər vəziyyəti, multifonlər vəziyyəti, fənlərarası vəziyyəti, transfonlər vəziyyəti, krossfənlərarası vəziyyət və s. sözün geniş mənasında isə bu termin ümumiyyətlə tədqiqatları, təhsil və idarəetmə sahaların "qeyri-fənn" soyularını bildirir. Bundan başqa fənlərarası tədqiqatları "fənlərarası vəziyyət" deyilin məhvundan da fərqləndirmək lazımdır: fənlərarası tədqiqatlar zamanı fənlərarası biliyin integrativ və sintetik xarakterini bildirir, ikinci haldə isə "fənlərarası vəziyyət" barədə biliyin metodoloji və yaxud fəlsəfi müstəvisini nəzardə tutur.

Bildiyimiz kimi, ədəbiyyatda istifadə olunan təriflər, təyinlər, terminlər barədə vahid ray yoxdur. İlk növbədə öz həllini gözləyən məsələ fənn olaraq hər hansı bir elm sahəsinin hüdüddəri barədə sözlər, terminlər nəzərdə tutulur. Müxtəlif tədqiqatçılar tərəfindən irəli sürülən adlar fərqlənidir. Bu fərqlilik isə tədqiqatçının malik olduğu fəlsəfi dünyagörüşü, həmin sahənin ümumi mözənumunu barədə barəda təsəvvürlər, elmin və təhsil sisteminin cəmiyyətdə sosial-siyasi rolü, yaradılan yeni, fənlərarası sahənin başlıca məqsədin mahiyyəti, fənlərarası məsələlər üzrə müzakirələrdə həmin tədqiqatçının mövqeyi, nəhayət, fənlərarası məsələlər üzrə (məsələn, təhsil ilə bağlı, tədqiqatçı, təhsil və idarəetmə prosesləri və s.) (6).

Əgər fənlərarası sahədə müzakirələrin vəzifəsi praktik məhiyyət kəsb edirə, burada bütünlüklərən aradən qaldırılmışdır. Həc kəs düşülməsin ki, bütün müvafiq mühəbəsili məsələlər öz həllini tapan zaman hamı razi qalacaq. İlk növbədə, istifadə olunan kateqoriyaların mənəsi şəffaf və aydın olmalıdır. Ümumiyyətlə, fənlərarası tədqiqatlarda terminlər seçilən za-

man tədqiqatçılar "mühəbəsili anlaysış" ifadəsi-nin istifadəsi prinsiplərini bəslətən etməliyik.

1. Terminlər siyahısında fənlərarası vəziyyət barədə aparılan debatlara aid heç bir məlumat verilməməlidir.

2. Siyahı tam olmalıdır, yəni təhsil proseslərin idarəetməsi, öyrənilməsi və burada talin və tarbiyi işləşən təşkilat ilə bağlı seçilən terminlər adları çəkilən sahələrdə aparılan qeyri fənlərlərə bağlı axtarışların təsvirin uyğun olmağıdır.

3. Seçilən anlaysışlar mədəni dəyərlər, təhsilin məqsəd və naticləri kontekstində daqiq təyin edilməlidir.

4. Terminolojiyanın və adları çəkilən tərəflərdə mütləq şəkildə barəsində ümumi razılıq olmayan metodoloji, siyasi və fəlsəfi məsələlərə istinadlar olmalıdır.

5. Nə qədər ki, ümumimetodoloji mövqelərin tətbiq olunmasında məhdudluq var, həmin mövqelərin asasında duran fəlsəfi ehtimallar da həm tərəfindən qubul olunmayıacaq. Çox az bir ehtimallar var ki, fənlərarası tədqiqatlar sahəsində çalışan mütəxəssislər hansısa yeni universal, təhsil prosesləri aid ontologiyanın və yaxud epistemologiyanın yaradılmasına təsəvvür olardılar.

XX əsrin oksar müddətində təhsildə aparıcı təraf ələməti fənnlər və məktəb fənləri olmuşdur. Təhsil sistemində fənlərin nüfuzu bəs bir maraqlı xüsusiyətə saçıyları: onun yaş 100 ilən bər qədər artıqdır. Düzdür, "fənn" sözün etimologiyası daha qadımdır. "Dissiplina" latın sözü olaraq şagirdlərin təlimində şagirdlərin təlimini və ümumiyyətlə təhsil mühitinin bildiridi (8). Məlum olduğunu kimi, XIX əsrin sonu, XX əsrin əvvəllərində müasir təhsil sistemi artıq institutional sahəyiyə ucalıb bilmişdir. Nəticədə fənlər ayrı-ayrı akademik sahələrə bölmüşdür. Biliyiklərin "fanloşması" sahinasında isə proses, adı çəkilən tarixi inkişafına məhsulu olaraq iki qrup əlamətləri ilə saçıyları:

İlk əlamət müəyyən yanışının və yaxud dünya görünüşünü müəyyən edən funksional, yəni struktur bölgündür (dissenseriyyaya):

- Tədqiqatın predmeti va obyektləri;
- Nümayandalar, modellar, paradiqmalar və hüquq;
- Konsepsiylar və nəzəriyyələr;
- Metodlar, prosedurlar, fəndlər və bacarıqlar;

"Fənlərarası sahə" anlaysığının metodoloji aspektləri

-İzahədici rejim, dil əslubu, argumentlər əslubu;

-Epistemologiya və ontologiya.

İkinci əlamət - dəqiq müəyyən edilmiş sahədə işin xarakterinə nəzarət edə biləcək həkimiyət və idarəetmə sistemi:

-Tədqiqatların və tədrisin inzibati vahidləri;

-Peşənin institusional strukturları;

-Praktik işin legitimiliyi və reallığını meyarı;

-Kollektiv və fordi idetikləşməni formalaşdırın davranış mədəniyyəti;

-Təlim və təhsilin modelləri, maliyyə və çaplar;

-Fənn tarixinin nəzərə alınması;

-əmək və möşğulluq bazarları;

-maliyyə, prestik və imtiyazların paylanması;

-sosial, siyasi və intellektual potensialın qorunması və təşkili.

Bir sira terminlər tədris programının fənlərarası təsvirin müxtəlif modellərini göstərir. Dögündən fənlərarası vəziyyəti aid problematikada terminolojiya masası elmi ədəbiyyatda aparıcı sahələrdən biri olmuşdur. Müxtəlif terminlər integrativ tədris planlarının müxtəlif integrasiya və strategiya modellərini özündə əks etdirir.

Fənlərarası təhsil və pedagoji strategiyalar. XXI əsrin dünyası üçün hazırlanmış kadr-ların oxumaq və işləmək şəraiti dövlət təhsil müsəssələrinin yaradığı dövründən çox fərqlidir. Sənaye aləmin biröülü mentallığı kooperativ yanışmadə asaslanan mentallığı əvvəlmişdir. Bu da imkan yaratdı ki, fənlərarası vəziyyətin təstüklərlərindən yaranan şəxslərdə müvafiq bacarıqları və yanışmalar formallaşın (müxtəlif tədris kursları vəsaitisiləs). Peşə sahəsində uğur qazanmaq üçün inkişaf universitet mözənumları gərk adıca fənn mözənumunun mönimsəməklə ki-faydalılaşın, öz təsəkkür, düsünsə sahəyiyəsinə artırsın.

Mülliimlər getdikcə daha yaxşı başa düzürlər ki, tələbələr onlara verilən qeyri-müəyyən real həyət aləmi ilə bağlı olmayan biliyiklərin "yərisiz" olduğunu başa düzüv və onları anlaşlaq unudurlar. Əgər oxumaq möqsədi tələbəni həyata hazırlamaq, onları şəhəriyyətli inkişaf sahələrinə qoşmaqdır, onda başa düzük olur ki, tələbələr niyə biliyiklərin dinləyib danişmaq meto-

dikasından uzaqlaşmağa çalışırlar. Həyatın real hadisələri, vəziyyətləri, nizamlanmış təsnifatlaşdırılmış fənlər daxilində öyrənilən zaman hədəcə öz halına galib çıxmır. XXI əsrin real həyatına tələbələri daha yaxşı hazırlamaq, nəzəriyyə və fənn mözənumunu həyət təcrübəsi ilə uzaqlaşdırmaq üçün universitetlər ali təhsil pilləsi üçün müxtəlif fənlərarası yanışmaları hazırlayırlar.

Biliklər təcrid olunmuş şəkildə qəbul olunmadığı üçün fənlərarası integrasiya üzərində qurulan təhsil yenilənmiş təsəkkür təzini yaradımlaşı, işində vacib alət olaraq ardıcıl şəkildə sahələrə bölmüş bilikləri birləşdirməyə köməklik edir.

Məlumdur ki, fənlərarası integrasiya bir yanışma kimi təhsil üçün yeni deyil. Bunun bünövrəsi ilə dəfə olaraq XX əsrə qoyulmuş və həmisi olduğu kimi təhsilin müütəraqəti horəkə ilə əlaqəlidir. Fənlərarası əlaqələrin nəzərə alınması sagırdırlar təlimi perspektivlərini görməyə, tədris zamanı fənlərin sintez edilməsi işini son məqsəd kimi başa düşülməsinə şərait yaradır. Bu işdə sagırdırlar dostək vərmək, həvəsəndirmək lazımdır. Nəticədə onlarda tənqid təsəkkür formallaşır, yaradılıqlıq, əməkdaşlıq və ünsiyətə meyli yaranır.

Fənlərarası əlaqələr üzrə mütəxəssislər biliklərin qovuşması, integrasiya olunması əhəmiyyəti və vacibliyini qeyd edir, müxtəlif fənlərən elmi-metodoloji əsaslarını tənqid etməsi, ziddiyətlərini aradan qaldırmak üçün ümumi çıxış nəqtələrinə axtarماq tələb edilir. Keçirilən tədqiqatlar göstərir ki, fənlərarası təhsil mülliimləri öz həmkarları ilə fikir mübədələsinizi aparmaq, ümumi təhsil möqsədlərinin təyin etmək və müxtəlif mövqelərdən deyilən fənləri qıymətləndirmək imkanını əldə edirlər.

Sağırdırlar fənlərarası əlaqələr üzrə qurulan programları vasitəsilə görürklər ki, öz mülliimləri fasıləsiz təhsili necə modeləşdirir, fərdi təcribəsindən əsaslanır və öz işinə samarə gətirir. Şəhəbsiz, tələbələr öz maraqları ilə təlimi birləşdirmək üçün dəha çox yolları təriyilir. Burada təlim təcrübəsi, real dünyadan problemləri ilə birləşsə, biliyiklər kompleks şəkildə təbliğ olunması üçün tam şərait yaradılır. Fənlərarası əlaqələrin nəzərə alan təlimin üstünlüklərindən istifadə olunduqca tədris planı hüdudlarında tənqid təsəkkür, kreativlik, əməkdaşlıq bacarıqları və ünsiyət vərdişləri formallaşır. Nəticədə,

şagirdlər hətta öyrənilən fənlərin hüdudlarından kənarda belə qarar qəbul etmək və bilikləri sinüzət etmək bacarığı qazanmışdır. Onlarda uyğunlaşdırmaq, qiymətləndirmək, vacib məlumatı öltürmək, dünyanın global əlaqələri və asılıqları daha yaxşı anlaşmaq və müxtəlif mövzuları, perspektivləri və dayarlılıqları qiyamətləndirmək bacarığı formalasın. Bu baxımdan fənlərarası təhsilin təşkil həmkarlarla pedaqoji fikir mübəndilisi əsasında, ekspertlər, əməkdaşlar və tələbələr gözü ilə öz fənnini qiyamətləndirmək imkanıdır.

Pedaqoji nöqtəyin-nazardan fənlərarası təlimin on böyük üstünlükleri müzakirələrdə iştirak ilə cənbi mövzuya müxtəlif yanaşma kəsiyindən qiyamətləndirmək imkanıdır. Bu zaman müxtəlif təlim metodları üçün geniş fırsat yaranır, nəticədə şagirdlərin koqnitiv bacarıqların formallaşması üçün şərait yaradılır. Müxtəlif intellektualları cəlb edən elə təlim metodikası, elə bir struktur-dur ki, fənlərarası bilikləri nəzərə alan təhsil-sabob olaraq qrup təlimi və sorğu məlumatlara əsaslanan bilikləri formallaşdırmağa nail olur. Belə strategiyalar tənqid olunur, yaradılıqla, əməkdaşlığı və ünsiyat bacarıqların formallaşmasına sabob olur. Hər iki haldə qrup təlimindən istifadə olunur.

Nəticə. Bəzi fənlərarası əlaqələr əsasında dərs deyən müəllimlər belə bir məsələni müzakirə edirlər: şagirdlərin mənimşəmə faizi qaldırmak üçün fənlərarası əlaqələrini nəzərə alan metodika əsasında qrup təlimi həqiqətən on yaxşılıqla və ünsiyat bacarıqların formallaşmasına imkan verir. Nəzərə almaq lazımdır ki, bir çox

hallarda təlimdə fənlərarası problematikanı dərinəndən bilmədən xirdalıqlara varır və düzgün metodik istiqamətini itirirler. Qrup şəklinde "komanda" halında aparılan təlim çox vaxt ona görə məqsədinə nail olub bilmir ki, həmin komandanın ayrı-ayrı üzvləri fənlərarası yanaşmanın metodoloji və metodik problemlərini dərk edə bilirlər. Qrup təliminin zişiyili ham də ondan iki ilər gəlir ki, birgə işin aparılmasına vaxtın çatışmasının, qrup dinamikasına hazırlığın olmaması, vəzifə bölgüsündə uyğunsuzluq, "fənlərarası" münəqişləşən zonalar, rol münəqişləri, maliyyənin azlığı göstəriləməlidir (9). Bütün bu çatışmaqlılara baxmayaqaraq, fənlərarası qrup (komanda) hazırlığı indi də müasir ali məktəblər və kolleclərdə aparıcı təlim strategiyası olaraq qalır.

Problemin aktuallığı. Fənlərarası əlaqələrin aşkar edilməsi, ilk növbədə, problemin elmi-nəzari əsaslarının təyin edilməsinə köməklilik edir. Elmi adəbiyyatda bu problem olduğunda çox mübahisələr doğurur. Fənlərarası əlaqələrin təhlili əmumelmi yanaşma imkanlarını aşkar etmək üçün bir yoldur.

Problemin yeniliyi. Bu məqalədə fənlərarası integrasiya problemi Azərbaycanda həyata keçirilən təhsil islahatına uyğun olaraq nazardan keşfetilir. Məqalədə təhsil sahəsində fənlərarası təsirlər konkret olaraq təhlili olunur.

Problemin praktik əhəmiyyəti. Problemi öyrənməkə dərs prosesində təlim strategiyasını müəyyənəldirilməsi mümkün olmuşdur. Qrup şəklinde yaradılan komandanın vəzifələri və fəaliyyət meyarları təyin olunmuşdur.

Ədəbiyyat

1. Szostak, R. (2007). Modernism, postmodernism, and interdisciplinarity. *Issues in Integrative Studies*, 25, 32-83.
2. Blocker, T. Jean; Riedsel, Paul L. (1978). "The Nonconsequences of Objective and Subjective Status Inconsistency: Requiem for a Moribund Concept" // *The Sociological Quarterly*. Midwest Sociological Society. 19 (2): 332-9.
3. Berger, Joseph; Balkwell, James W.; Norman, Robert Z.; Smith, Roy F. (1992). "Status Inconsistency in Task Situations: A Test of Four Status Processing" // *American Sociological Review*. American Sociological Association. 57 (6): 843 - 55.
4. Hope, Keith (1975). "Models of Status Inconsistency and Social Mobility Effects" // *American Sociological Review*. American Sociological Association. 40 (3): 322-43.
5. Barton, K.C. & Smith, L.A. (September 2000). Themes or motifs? Aiming for coherence through interdisciplinary outlines. *The Reading Teacher*, 54(1), 54 – 63.
6. Stryker, Sheldon; Macke, Anne Statham (1978). "Status Inconsistency and Role Conflict". *Annual Review of Sociology*. Annual Reviews. 4: 57-90.

7. Bolak, K., Bialach, D., & Dunphy, M. (May 2005). Standards-based, thematic units integrate the arts and energize students and teachers. *Middle School Journal*, 31(2), 57 - 60.
8. Flowers, N., Mertens, S.B., & Mulhall, P.F. (November 1999). The impact of teaming: Five research-based outcomes. *Middle School Journal*, 36(5), 9 - 19.
9. Jackson, A.W. & Davis, G.A. (2000). *Turning Points 2000: Educating adolescents in the 21st century*. New York: Teachers College Press

E-mail: sevinc-aliyeva-66@mail.ru

Rəyçilər: ped.ü. fəls. dok., dos. M.A. Əliyeva
ped.ü. fəls. dok., dos. H.S. Hasanova
Redaksiyaya daxil olub: 05.01.2019.